

Ç. V. BƏDƏLOVA

Heydər Əliyev adına Azərbajcan Ali Hərbi Məktəbi

E-mail: c.badalova@gmail.ru**İNGİLİZ DİLİNĐƏ HƏRBİ LEKSİKOLOGİYANIN FORMALAŞMASININ
DİAXRONİK ANALİZİ**

Məqalədə İngilis dilinin formallaşmasının diaxronik analizi aparılaraq ən qadim dövrdən orta əsrlər kimi siyasi, tarixi, mədəni, sosial amillərin dilin inkişafına təsiri, hərbi leksikanın qadimliyi və dilin lügət tərkibinin təhlili nəzərdən keçirilmişdir.

Açar sözlər: alınma sözlər, hərbi leksikologiya, dilin lügət tərkibi, müxtəlif mənşəli sözlər, dilin təkamülü.

Dillerin diaxronik analizi dillərdə baş verən dəyişikliklərin və transformasiyaların analizidir. Bu analiz xüsusiylə dil yaranma prosesini və dildə mövcud dəyişikliklərin hansı səbəbdən və ya ehtiyacdan, şəraitdən və təsirlərdən qaynaqlandığını araşdırır və müəyyənləşdirir. Bütün diller daim inkişafda olub camiyyətdə baş verən siyasi, tarixi, mədəni və ya dinamik camiyyətin davamlı sosial hadisələri kimi təsirlərə məruz qalaraq dəyişikliyə uğrayır. İngilis dilini, xüsusiylə də bu dilin hərbi leksikologiyasını, araşdırmaq və analiz etmək üçün bizi onun mənşəyini tapmalyıq. Hərbi leksikologiya dilin produktiv bir sahəsi olub, ölkədə baş verən yeniliklərdən təsirlənərək modifikasiyaya uğrayır. Buna görə də müharibə, işgal, zorakılıq və müstəmləkəçilik siyaseti İngilis dilinin tarix boyu formallaşmasına böyük və mühüm təsir göstərmişdir. Bu baxımdan dildə mövcud müxtəlif sahələr kimi hərbi leksikologiya hərbi-siyasi hadisələrin təsirlərinə uyğunlaşaraq daima inkişaf edir. İngilis dili diaxronik təhlil zamanı aşağıdakı mərhələlərə bölündür.

Qadim İngilis dilinin tarixi 450-ci ildən başlamış və bu dövрə aid əlyazmalarına görə çox mürəkkəb dil olması kimi səciyyələrini təsvir edir. Bu dövrdən danişan zaman onu da qeyd etmək lazımdır ki, Anglo-Saks dili 24 simvol və hərfdən ibarət runik alifbasını təşkil edən yazı sistemi idi. *Rum* sözünün mənası isə *sirr* deməkdir.

Venerable Bede öz “*Ecclesiastical History of the English Nation*” *Ingilis xalqının dini tarixi* [1] əsərində 449-cu ili qadim İngilis dilinin başlangıcı kimi qeyd edir. Bəzi qadim İngilis dilindəki söz və ifadələr mənaca dəyişikliyə uğramış şəkildə müasir İngilis dilində hələ də qalmadıqdadır [1].

Qadim İngilis dilinin lügət tərkibində hərbi sözlər də ayrıca yer almışdır və qadimliyini özündə əks etdirir: field; **fyrd**, *army* (*ordu*), **fyrdinge**; **fydrine** *man of the army, warrior*, (*döyüşçü*), **ferdman** *man of the army, warrior* (*döyüşçü*), **cum formasi** isə **ferdmen** kimi qadim yazılıarda bu günə qədər qalmışdır. Digər hərbi terminlərdən: (*ge)feohtan* *fight* (*döyüş*), *ge-* prefix ilə *gefeoht* *battle* (*döyüş*); **dolg** *wound* (*yara*); **dolhwund** *wounded* (*yaralı*); **cwellan** *kill* (*oldürmək*); **cwelan** *die* (*ölmək*), **feond** – *enemy* (*dişmən*), *cum*, **fiend**, **freond** *friend* (*dost*) və **werian=defend** (*müdafia etmək* mənasını bildirir) [2]. Bununla bərabər qadim İngilis dilinə məxsus mürəkkəbb sözlər də qadim əlyazmalarda öz əksini tapmışdır. Məsələn: **flothere** m. *sea-army* (*dəniz qoşunları*), **heregeatu** *war-equipment* (*döyüş ləvazimatları*), **hererine** *soldier* (*əsgər*), **hero** (*qəhrəman*), **heretoga** *military leader* (*hərbi lider*) [3].

Qadim İngilis dilinin lügət tərkibindəki 20000 sözün 85% german mənşəlidir. Buna görə də hərbi leksikanın tərkibindəki hərbi alətlərin və silahların adları da german mənşəlidir. Bununla yanaşı İngilis dilinin lügət tərkibində hərbi leksikologiyanın formallaşmasında kelt mənşəli sözlər də

öz əksini tapmışdır. Amma, latin mənşəli hərbi sözlər və terminlər dilin lügət tərkibində daha çox yer almışdır. Roman və german tayfaları ilə hərbi, dini, mədəni və ticarət əlaqələri də dilin lügət tərkibinin zənginləşməsinə təkan vermişdir. Bununla belə latin mənşəli sözlər mühlüm yer tutur: Məsələn: *milistic* “military” (hərbi), *port* harbour (liman), *camp* (qədim İngilis dili) = *battle* (döyüş), *mil* = *mile* (*mil*), *sephu*=*banner*, *flag* (*bayraq*), *weall* = *wall*(*divar*), *pund* = *pound* (*funt*), *mangian* = *to trade* (*ticarət etmək*) [4].

İngilis və Latin dillərində alətlər daşdan hazırlanan dövrədə ümumi adlar mövcud olmuşdur. Buna görə də Latin dilində *secare feili*= *to cut* (*kəsmək*) qədim ingilis ilində işlənən *seax knife* (*biçəq*) sözü ilə eyni mananı kəsb edir [2].

İngilis dilində Skandinaviya mənşəli alınma sözlər yazıya daha çox orta əsrlərdə daxil olmuşdur, amma həmin sözlərin ilkən forması (kökü) onların dilə qədim dövrlərdə daxil olmasına və daha sonra müəyyən dəyişikliklərə uğrayaraq orta əsrlər İngilis dilinə keçməsini göstərir. Vikinglərin yürüslərinin əvvəllərində ingilislərlə vikinglər arasında ünsiyət az olduq üçün bu dövrə aid alınma sözlər əsasən Viking gəmiləri və silahları ilə əlaqədardır və müasir dövrə qədər dilin lügət tərkibində çıxmışdır. Latin və Fransız dillərindən keçən alınma sözlər ilə müqayisədə Skandinaviya dilindən keçən sözlər daha az yer almışdır. Skandinaviya dilindən Qədim İngilis dilinə keçmiş sözlərə: *hand* (*əl*), *bank* (*sahil*), *birth* (*döyüş*), *dirt* (*cirk*), *kid* (*uşaq*), *egg* (*yumurta*), *leg* (*qiç*), *root* (*kök*), *sky* (*səma*), *sister* (*bacı*), *window* (*pəncərə*) və s. sözlər aiddir. Bununla belə bu dildən İngilis dilinin lügət tərkibinə keçmiş müharibə xüsusiət, dəniz terminlərinə aşağıdakı alınma sözləri göstərmək olar: *orrest* (battle) döyüş, *drenb* (warrior) döyüşçü, *hoflinh* (chief, ringleader) başçı, *fylcian* (to collect or marshal a force) ordu yığmaq, *lib* (fleet) donanma, barda (Vikinglər tərəfindən işlədirilən qayıq növü) qayıq, *cnearr* (small warship) balaca döyüş gəmisi, *scæp* (boat), *siipp* (warship) və s. [5].

Anglo-sakslar Britaniyaya gələn zaman özləri ilə heç bir yazılı sənəd və ya əlyazma götirməmişdilər. Buna baxmayaraq bu dildən İngilis dilinə sıfahi xalq ədəbiyyatına aid müharibə mahnları və müharibəyə aid poeziya və saqlar keçmişdir. Beovulf Qədim İngilis dilinin mövcudluğuna dair bir dəlil olub Anglo-saksların İngiltərəyə gəlməmişdən əvvəlki sosial həyatlarının (adət-ənənələrin, silahların) təsvirini verir. Şeir özündə Qədim Skandinav dilindəki dəniz terminlərini əks etdirir: məsələn: *scip* (ship) gəmi, *bat* (boat) qayıq. Üçüncü mahni isə həmin dövrə aid hərbi-dəniz ekspedisiyasının müfəssəl təsvirini aşağıdakı sözlərlə verir: *float* (*üzmək*), *boat* (*qayıq*), *weapons* (*silahlar*), *armor* (*zireh*) mənasını verir:

Şeirin müqəddiməsində biz hərbi terminlər olan: *battle*, *weapon* (“*weapons of war*”) (mühəribə silahları), *spear-armed* (*nizə ilə silahlanmış*), *squadroned foes* (*düşmən eskadron*) kimi sözlərə rast gələ bilərik. İngilis dilinin sıfahi xalq ədəbiyyatının qədim salnaməsi sayılan bu şeir hərbi leksikologiya ilə zəngin olaraq həmin dövr üçün səciyyəvi olan müharibə vəziyyətini təsvir edir. Bura aşağıdakı nümunələri daxil etmək də məqsədəuyğundur: *fastness* = fortress (qala), *stronghold* (istehkam); *combat* (döyüş), *comrades* (silahdaş), *warfare* (mühəribə), *ambush* (*pusqu*) (I mahni); *armor* (*zireh*), *fleet* (*donanma*), *war-gear* (mühəribə ləvazimatları), *hostile warriors* (*düşmən döyüşçüləri*) (III mahni); *battle*, *buckler* = small, round shield (balaca qalxan), *worsted* = defeated (məglub edilmiş); *brand* = sword (qılınc); *targe* = shield (qalxan) (arxaik); *war-weeds* = armours zireh, (yaraq) (VI mahni); *defensive* (müdafia) (VII mahni); *to shield* (*qorumaq*), *henchman* = shield bearer (zirehçi) (X mahni); *foe* = enemy (düşmən), *attack* (*hücum etmək*) (XI mahni); *falcion* = broad, curved sword (enli əyri qılınc), *defence*, *blade* (ülgüt), *sword of battle* (döyüş qılıncı), *keen-souled* = brave (cəsar) (XII mahni); *host* = band of warriors (döyüşçü dəstəsi), *helmet* (*dəbilqə*), *strife* = conflict (münəqış), *to grapple* = to fight (döyüşmək), *hest* = command (əmr), (XV mahni); *war-steeds* = war horses (döyüş atlari), *head of armies* (XVI mahni); *men in arms* (döyüşçü) (XIX mahni); *battle-gear* (döyüş avadanlıqları) (XXII mahni); *folk-commander* (*rəhbər*) (XXXV mahni); *folk-defender* (müdafiaçı) (XXXVI mahni); *feohtan* = fight (döyüş) və s. Həmin dövrə aid başqa yazı nümunəsindən: feodal dövründən əvvəlki döyüş səhnələrini təsvir edən “The Battle of Finnsburgh” və “The Battle of Brunanburgh” kimi əlyazmalarda *leavings-of-hammers=swords* (qılınc), *to guard*, *spear* (mühafizə etmək) və 10-cu

Humanitar elmlər

əsrən əvvələ məxsus “Waldhere” əlyazmasında isə *corslet* termini *bədən zirehi* kimi (*a piece of armour covering the body*) verilmişdir [4].

“Canterbury Tales” əsərinin müqəddiməsində Geoffrey Chaucer üç obraz olan “The Knight, The Squire and The Yeoman” həm davranışları, həm də geyimləri ilə ətraflı şəkildə təsvir edərək aşağıdakı hərb ilə əlaqəli sözləri xatırladır. Bu sözlərə: *chivalry* (rutsarlıq), *war* (mühəribə), *battle* (döyüş), *arrows* (ox) kimi sözləri nümunə göstərmək olar. Məşhur qədim ingilis balladalarında həmin dövrə aid döyüş səhnələri ilə əlaqəli sözlər də öz əksini tapmışdır: *schip=ship* (gəmi); *trividale* = place where the battle was fought (döyüş aparılan yerlər) (*Chevy Chase*), *seugh* = trench (səngər), *ditch* (xəndək); *shield* = protective armour plate (qalxan siper); *darts* = pointed missile, sparrow mizraq; “I find no peace, and all my war is done” (= my war is over) “Mən sülh, hüzur tapmadım və mənim mühəribəm sona çatdı” “kimi cümlə” “Description of the Contrarious Passions” “Yolagəlməz ehtirasın təsviri balladasında” yer almışdır. Qədim İngilis şeiri olan “The Battle of Maldon” “Maldon Döyüşü”: *Féoll a to fóldan* = fell then to ground (yerə yuxilmaq), *wéapnes wéaldan* = weapon wield (silah istifadəsi), *hár hilderinc* = hoary battle-warrior (yaşılı döyüşçü), *féalohilte swúrd* = yellow-hilted sword (sarı saplı qılınc), *héardne méée* = hard blade (çatın ülgüt), *hýssan býlde* = encouraged warriors (cəsarəti döyüşçü), *góde geféran* = brave companions (cəsər silahdaş) kimi hərbi ifadələr yer almışdır [6-7].

Qədim İngilis sözləri müasir İngilis sözlərinin əsas söz ehtiyatını təşkil edir. Buna baxmayaraq qədim ingilis dilinin lügət tərkibini təşkil edən sözlərin əksəriyyəti ya öz ilkin mənasını, ya da ümumi mənasını dəyişərək yeni mənalar qazanmışdır.

Orta əsrlər İngilis dili (1150-dən 1500-ə qədər) dilin lügət tərkibinin səs, məna və söz ehtiyatının tarixi hadisələrin təsirində ciddi dəyişiklərə məruz qaldığı bir dövr kimi səciyyələnə bilər. Bu dövrə dila çoxlu sayıda Fransız dilindən alınma sözlər daxil olmuş və ya çoxlu sayıda hərbi sözlər fransız sözləri ilə əvəz olunmuşdur.

1066-ci il Hasting döyüşündən sonra **Norman işğalının** İngilis dilinin lügət tərkibinə böyük təsiri olmuş və xüsusi də dilə yeni orfoqrafiya qaydaları gətirməklə qədim İngilis dilindən Orta İngilis dilinə böyük dəyişikliklər etmişdir. Normanlar bu dövrə yeni Norman-Fransız adət ənənələrini birlikdə dilə yeni yazı təslübü gətirmişdilər. Qədim Sakson İngiltərəsilə yeni Norman İngiltərəsi arasında ciddi bir fərqli mövcud olmuşdur və Norman işğalı fransız dilini danişq dili kimi irəli çəkmiş və bunun nəticəsi olaraq dil Anglo-Fransız dili adlanmışdır. Belə ki, Fransız dili cəmiyyətin daha ali sosial təbəqəsinin ən yüksək vəzifəsi olmuş, İngilis dili isə daha aşağı təbəqəsi tərəfindən işlənmüşdir. Norman işğalından 200 il sonra da Fransız dili yuxarı təbəqənin ən yüksək vəzifəsi olaraq qalırdı. Məlum olduğu kimi Normanlar mühəribə sənətinin ustası idilər və onlar döyüş texnikasını həm müdafiə, həm də hücum strategiyasında çox inkişaf etmişdilər.

XIII əsrin əvvəllərində Ingiltərədə bilingüizm (ikiidillilik) hökm sürdü. Belə ki, Ingiltərədə insanlar həm Fransız, həm də İngilis dilində danişirdilar, amma, hər iki dildə danişan insanlar da var idi, hətta, 1204-cü ildən Norman işğalının sona çatması ilə əlaqədar olaraq İngilis dili cəmiyyətdə dəhə aparcı dil olaraq qalırdı.

1337-1453-cü illər soyğunçu yürüşlər, dəniz döyüşləri, mühəsirələr kimi xarakterizə olunan 100 illik mühəribə insanların diqqətini qitədəki hadisələrə yönəltdi və hər iki xalqda (ingilis və fransız) milliyətçilik hissələrinin güclənməsinə səbəb oldu. Hərbi baxımdan isə bu dövr Qərbi Avropa üçün yeni silahların və hərbi taktikaların meydana gəlməsi kimi xarakterizə oluna bilər, eyni zamanda qədim dövrə məxsus feudal orduyu yeni süvarı ordu ilə əvəz olundu. Həmin dövrə məxsus ən əhəmiyyətli silah ixtirası isə barıt oldu və o da öz növbəsində topun istehsalına böyük təkan verdi. İngilis və daha sonra fransızlar qala divarlarının məhv üçün toplardan istifadə edirdilər. Amma, fransızlar müqayisədə ingilislər daha güclü düşmənlə üzləşdiyi üçün onların daha yeni döyüş üsulları tapmağa ehtiyacı var idi və demək olar ki, onlar bu sahədə dəhə yaradıcı və yeniliklər idilər. Odlu silahlar və toplar 1375-ci ildən mühüm rol oynamaya başladı. Beleliklə, mühüm tarixi hadisələrin təsirinin nəticəsi olaraq yeni hərbi sözlər də dila daxil edildi. Bunlara *cannon* (*top*) (1800-ci ilə qədər fransız mənşəli canon yazılmış və Şekspir tərəfindən “Henry IV” əsərində kirsən üçün qida mənasında işlənmişdir *food for powder*), *gunpowder* (*barıt*), *longbow* (*uzun yay*)

(orta əsrlərə (15 əsr) məxsus silah) və s kimi sözləri nümunə çəkmək olar. Yuxarıda qeyd olunan tarixi hadisələrlə yanaşı Chaucer "Canterbury Tales" əsərində (günüümüzə gəlib çatan ən qədim şeirlərdən biri) bu dövr üçün daha real bir təsvir verir. Onun hərbi terminologiya ilə bağlı kifayət qədər biliyi var idi, çünki 1359-cu ildə o orduya qoşulmuş və xidmət etmişdir. Hətta, o sonralar xaricdə gizli diplomatik fəaliyyət göstərmişdi. Onun yazısında *yeoman*, *the squire kimi ifadələrə rast gəlinmişdir*. Ümumi girişə: *chivalrye=chivalry (ritsərliq)*, *were=war (mühəribə)*, *reised=fought=fight (döyüşmək)*, *squire=squire (cəngavər)*, *sergeant of the lawe=a very high officer (yüksek rütbəli zabit)*, *gere=equipment (ləvazimat)*, *buckeler targe=kinds of shields (qalxan növləri)* kimi sözlər verilmişdir. XIV əsrin əvvəllərində əlyazmalarda 10.000-dən çox fransız mənşəli sözlərinə rast gəlinmişdir. Bütün bu əlyazmalardakı sözlərin 75 % hələ də bu gün ümumişlək sözlər sırasındadır [1].

XV və XVI əsrlərdə İngilis dilinin əhəmiyyəti artı, amma, İngiltərədə qanunlar və əsas yazılmalar hələ də Fransız dilində qalırdı. XV əsrde, William Caxton ilk çap maşının Vestministerə gətirir (1476) və Chaucerin "The Canterbury Tales" əsərini çap etdirir. Cəmiyyətdə savadlılıq səviyyəsi mühüm şəkildə artır və çapçılar İngilis dilinin yazı üslubunu və orfoqrafiyasını standartlaşdırmağa başladılar. Çap mətbəəsi cəmiyyətdə, xüsusilə də Britaniyalılar arasında biliklərin və savadlılığın artırılması yolunda çalışaraq oxu materiallarının hamiya əlcətan olması üçün şərait yaradıldı. Bu dövr ərzində çoxlu ingilis mətnləri çap olundu və buna romanlar, lüğətlər, İncil, və digər sənədləri göstərmək olar. Bu da öz növbəsində İngilis dilinin məşhurluq qazanmasına və İngiltərin dövlət dili olmasına gəlirib çıxardı. Ölkədə baş verən siyasi, iqtisadi və sosial faktorlar bu dilin dövlət dili olmasına ən çox tekan verən hadisələr kimi qeyd olunmalıdır. Yuxarıda qeyd olunan məsələlərlə yanaşı İngiltərin müstəmləkəçilik siyaseti İngilis dilinin beynəlxalq dilə çevriləsinin kuliminasiya nöqtəsi kimi səciyyələnə bilər. Keşif Galfridus Grammaticus (Geoffrey the Grammarian qrammatist Cefreykimi tanınır) "Thesaurus Linguae Romanae et Britannicae" ilk İngilis-Latin sözlüyünün nəşr etdirir.

İngilis dilinin əvvəlki dövrlərə nisbətən daha da yayılmasına baxmayaraq ədəbi dil hələ də fransız dilində olduğu üçün bu dil Orta əsr İngilis dilinə öz təsirini ciddi şəkildə göstərmişdi.

Fransız dilli zədəganların, ordunun, xüsusiilə də dəniz qüvvələrinin, idarəsi və rəhbərliyində xüsusi gücü var idi. Ona görə də aşağıdakı fransız mənşəli hərbi və orduya xas olan sözləri ifadə və təsvir edən hərbi leksikanın bu gün də hələ də ümumişlək sözlər sırasındadır: *Army (ordu)*, *bataille*, *comba (döyüş)*, *siege (mühəsirə)*, *defense (müdafia)*, *regiment (alay)*, *lance(nizə)*, *banner (bayraq)*, *harness (qoşqu)*, *pees (peace)(sülh)*, *victorie (qaləbə)*, *sergeant (çavuş)*, *lieutenant (leytenant)*, *aid (kömək)*, *challenge (çətinlik)*, *danger (təhlükə)*, *escape (qaçmaq)*, *enemy (düşmən)*, *spy (casus)*, *stratagem (kələk)*, *march (nizamlı yürütmək)*, *captain (kapitan)*. Buna baxmayaraq İngilis dilinin qədim əlyazmalarındaki fransız dilindəki sözlərlə eyni mənaya malik bəzi sözlər bugünkü məzə qədər dilin söz cəhiyatında öz yerinə almamışdır. Bu kateqoriyaya aid terminlər: *battle-bataille (döyüş)*; *collision-collision (loqquşma)*; *danger-danger (təhlükə)*; *machine-machine (maşın)*. Barber (2009) qeyd etdiyinə görə biz bu sözləri fransız mənşəli sayıqla səhv yolda olmuş sayılırlıq. Dilə daxil olmuş fransız hərbi sözlərə: *force (qüvvə)*, *advance (irəliləmək)*, *capture (tutmaq)*, *attack (hücum etmək)*, *retreat (geri çəkilmək)*, *navy (hərbi dənizdonanımı)*, *soldier (əsgər)*, *guard (mühafizəçi)*, *order (əmr)* və *trophy (qənimət)* göstərmək olar [3].

Fransız mənşəli sözlərin Orta əsr İngilis dilinə daxil olmasında və yayılmasında iki əsas dövr var: alınma sözlərin sayının çox olmadığı dövr, yəni ən qədim dövrdən 1250-ci ilə qədər (900 söz) və alınma sözlərin sayının çox olduğu dövr, yəni 1250-ci ildən sonrakı dövr: ordu və *anddəniz qüvvələri ilə bağlı sözlər*: *soldier*, *enemy*, *arms*, *battle* və s. eyni zamanda rütbə adları da fransız dilindən keçən sözlər sırasına aiddir. Bunlara nümunə olaraq *baron*, *count*, *duke*, *marquees*, *peer*, *prince* və *sovereign* sözlərini göstərmək olar. Mərkəzi fransız dilindən keçən *chacier* and *lancier* sözlər *catch tutmaq* and *launch* başlamaq sözlərinin ekvivalenti olub müasir fransız dilində *chaser* and *lancer* kimi işlənməkdədir. German dilindən qədim fransız dilinə keçən bəzi hərbi alınma sözlərdə [w] hərfi fərqli işlədir: [w] səsi Norman dilində qalır, amma, Mərkəzi fransız

Humanitar elmlər

dilində [g] hərsinə çevirilir. Belə ki, İngilis dilində olan: *wage (əmək haqqı)*, *war (mühəribə)*, Fransız dilində *gage* and *guerre* kimi olmaqdadır [5].

İngilis dilində İtalian mənşəli alınma hərbi sözlər XVI və XVII əsrlərdə keçmişdir. Məsələn, colonel (polkovnik), campaign (yürüş, hərbi əməliyyat), infantry (piyada qoşun) və alarm (həyəcan siqnalı). 1492-ci ildən sonra Xristofor Kolumbun kəşfindən sonra ispan mənşəli "guerrilla" (partizan mühəribəsi) sözü ingilis dilinə daxil olmuşdur.

Dilin lügət tərkibinin və mənasına gəlinə onu qeyd etmək lazımdır ki, cəmiyyətdə baş verən sosial və mədəni dəyişikliklər dilin təkamülünə ciddi təsir göstərməkdədir. Cəmiyyətin bütün sahələrində baş verən yeniliklər öz növbəsində yeni anlayışlar, yeni adlar tələb edir. Orta əsrlərdə İngiltərədə baş verən elmi ixtiralar nəticəsində yeni avadanlıqlar dilin lügət tərkibinə yeni terminlər *steam (buxar)*, *engine (mühərrik)*, *aircraft (təyyarə)* və s. daxil etdi.

Orta əsrlərin sonuna doğru Şekspir İngilis dilinin inkişafına geniş şəkildə öz töhfəsini vermişdir. O öz əsərlərində, şeirlərində, sonetlərində 1700 söz yaratmış və burada hərbi sözlər və söz birləşmələri də ayrıca yer almışdır. Məsələn: *assassination (öldürmə)*, *bloody (qanlı)*, *bump (zərbə)*, *dislocate (yerindən çıxartmaq)*, *exposure (ifşa)*, *pitched battle (zamanı və yeri əvvəldən müəyyənləşmiş döyüş)* və s. göstərmək olar. Hərbi sözlərin çoxu onun tarixi əsərlərində yer almışdır. Şekspir çoxlu tarixi kitablar oxuyurmuş və bu səbəbdən biz onun yazılarında çoxlu hərbi sitatlara və ya mühəribə səhnələrini təsvir edən söz və ifadələrə rast gələ bilsək [2]:

Cowards die many times before their deaths; the valiant never taste *death (ölüm)* but once. (Julius Caesar);

Cry 'Havoc' and let slip the dogs of War. (Julius Caesar);

In *peace (sülh)* nothing so becomes a man as modest stillness and humility; but when the *blast of war (mühəribə partlayışları)* blows in our ears, then imitate the action of the tiger; stiffen the sinews, disguise fair nature with hard favored *rage (qazab)*. (King Henry V);

We few, we happy few, we band of brothers. For he today that sheds his *blood (qan)* with me, Shall bemy brother; be ne'er so vile, This day shall gentle his condition. And gentlemen in England nowabed, Shall think themselves accursed they were not here, And hold their manhood's cheap whiles any speaks, That *fought (döyüşmək)* with us upon Saint Crispin's day. (King Henry V);

From now until the end of the world, we and it shall be remembered. We few, we Band of Brothers. For he who sheds his blood with me shall be my brother. (King Henry V) [4].

NƏTİCƏ

İngilis dilinin və onun lügət tərkibinin mühüm hissəsini tutan hərbi leksikanın diaxronik analizi zamanı belə nəticə çıxarmaq olar ki, dil cəmiyyətin canlı varlığı və ayrılmaz tərkib hissəsi olub, onunla bərabər müxtəlif faktorların təsirilərə dəyişir, təkamülə uğrayıb inkişaf edir. Tarix boyu İngiltərinin cəmiyyətində baş verən mədəni, tarixi, siyasi, hərbi hadisələr və yeni elmi ixtiralar ya yeni sözlərin yaranmasına ya da istila, müstəmləkəçilik zamanı başqa dillərdən alınma sözlərin keçməsinə səbəb olmuşdur. Bu da öz növbəsində İngilis dilinin hərbi leksikanın zənginləşməsinə gətirib çıxarmışdır.

ƏDƏBİYYAT

1.Algeo, John The Criticisms Are Coming! How British English is Creeping into the American Language // - London: Journal of English Linguistics, - 1990. Vol.23, no.1-2. - p. 123-140.

2.Andersen, Henning Synchrony, diachrony, and evolution / Henning Andersen. - Washington: Evolution and Beyond, - 2006. - p.279.

3.Barber, Charles The English Language-AHistorical Introduction / Charles Barber, Joan C.Bea, Shaw, Phillip - Cambridge Cambridge University Press, - 2009. - p. 256.

4. James, Charles A New and Enlarged Military Dictionary or AlphabeticalExplanation of Technical Terms Containing, among other Matter / Charles James. - London: - 2013. - p. 365.
5. Military Intelligence Service. British Military Terminology (BMT), - Washington:U.S. War Department, - 1943. – p. 189.
- 6.Pyles, Thomas English Language / Thomas Pyles. - Harcourt Brace & Company, - 1993.- p. 287.
- 7.Pyles, Thomas The Origins and Development of the English Language / Thomas Pyles, John Algeo - Orlando: Harcourt Brace & Company, - 1993. - p. 456.

SUMMARY

C. V. BADALOVA

Azerbaijan Higher Military School named after Heydar Aliyev

E-mail: c.badalova @ gmail. ru

FORMATION OF MILITARY LEXICOLOGY IN ENGLISH DIACHRONIC ANALYSIS

The article provides a diachronic analysis of the formation of the English language, the impact of political, historical, cultural, social factors on language development from ancient times to the Middle Ages, the antiquity of military vocabulary and the analysis of the vocabulary of the language.

Key words: borrowed (loan) words, military terminology, vocabulary (word stock), words with diverse origins, and evolution of the language.

РЕЗЮМЕ

БАДАЛОВА Ч. В.

Азербайджанское высшее военное училище имени Гейдара Алиева

Электронная почта: c.badalova @ gmail. ru

ДИАХРОНИЧЕСКИЙ АНАЛИЗ

ФОРМИРОВАНИЯ ВОЕННОЙ ЛЕКСИКОЛОГИИ НА АНГЛИЙСКОМ ЯЗЫКЕ

В статье проводится диахронический анализ формирования английского языка, влияние политических, исторических, культурных, социальных факторов на развитие языка с древних времен до средневековья, древность военной лексики и анализ лексики языка.

Ключевые слова: заимствованные слова, военная лексикология, словарный запас языка, слова различного происхождения, эволюция языка.

Məqalə redaksiyaya daxil olmuşdur: 17.06.21